

ELMİ TƏDQİQAT

Beynəlxalq onlayn elmi jurnal

SCIENTIFIC RESEARCH

International online scientific journal

aem.az



e-ISSN: 2789-6919

IV RESPUBLİKA ELMİ
KONFRANSI

IV REPUBLICAN SCIENTIFIC
CONFERENCE

19.03.2024

ELMİ TƏDQİQAT
Beynəlxalq onlayn elmi jurnal
İmpakt Faktor: 1.172

**IV RESPUBLİKA ELMİ
KONFRANSI**

DOI: <https://doi.org/10.36719/2789-6919/2024/IV>

SCIENTIFIC RESEARCH
International online scientific journal
Impact Factor: 1.172

**IV REPUBLICAN SCIENTIFIC
CONFERENCE**

(19.03.2024)

**Bakı – Baku
2024**

Jurnal 01.03.2021-ci ildə
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Mətbu naşrların reyestrinə
daxil edilmişdir.
Reyestr № 4336

The journal is included
in the register of Press
editions of the Ministry
of Justice of the Republic
of Azerbaijan on
01.03.2021.

Registration № 4336



Redaksiyanın ünvanı:
Az1073, Bakı şəh.,
Mətbuat prospekti, 529,
“Azerbaijan” naşriyyatı,
6-cı mərtəbə


Editorial address:
Az1073, Bakı,
Mətbuat Avenue, 529,
“Azerbaijan” Publish
House,
6-th floor

Tel.: +994 50 209 59 68
+994 55 209 59 68
+994 99 807 67 68
+994 12 510 63 99

e-mail:
tedqiqat.rek@aem.az

Beynəlxalq indekslər / International indices

e-ISSN: 2789-6919
DOI: 10.36719



TƏŞKİLAT KOMİTƏSİ

Sədr

Prof.Dr. Qəzənfər KAZIMOV, AMEA, Nəsimi adına Dilçilik İnstitutu/ Azərbaycan

Sədr müavinləri

Mübariz HÜSEYİNÖV, “Elmi Tədqiqat” beynəlxalq onlayn elmi jurnalın baş redaktoru/
Azərbaycan

Assoc.Prof.Dr. İradə KƏRİMOVA, Azərbaycan Dövlət Pedaqoji Universiteti/ Azərbaycan

Məsul katib

Assoc.Prof.Dr. Sevinc SADIQOVA, Azərbaycan Dövlət Pedaqoji Universiteti/ Azərbaycan

ÜZVLƏR

Prof.Dr. Şəhla SƏMƏDOVA, Bakı Dövlət Universiteti/ Azərbaycan

Prof.dr. Hacı HƏSƏNOV, AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu/ Azərbaycan

Prof.Dr. Yaqt HACIYEVA, Azərbaycan Tibb Universiteti/ Azərbaycan

Prof.Dr. Rafiq ÇOBANOV, Azərbaycan Tibb Universiteti/ Azərbaycan

Prof.Dr. İlham ŞAHMURADOV, AMEA, Botanika İnstitutu/ Azərbaycan

Prof.Dr. Eldar MƏSİMOV, Bakı Dövlət Universiteti/ Azərbaycan

Prof.Dr. Maarif CƏFƏROV, Bakı Dövlət Universiteti/ Azərbaycan

Prof.Dr. Fəxrəddin YUSUBOV, Azərbaycan Texniki Universiteti/ Azərbaycan

Prof.Dr. Cəlaləddin MƏMMƏDOV, Azərbaycan Dövlət Aqrar Universiteti/ Azərbaycan

Prof.Dr. Elçin İBRAHİMOV, Azərbaycan Dillər Universiteti, Azərbaycan

Prof.Dr. Şahlar BABAYEV, Azərbaycan Dövlət Aqrar Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Faiq ŞAHBAZLI, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci/
Azərbaycan

Assoc.Prof.Dr. Kənül HƏSƏNOVA, Azərbaycan Dövlət Pedaqoji Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Elnurə ƏZİZZOVA, Azərbaycan İlahiyyat İnstitutu/ Azərbaycan

Assoc.Prof.Dr. Həbib MİRZƏYYEV, Azərbaycan Texniki Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. İlkin ƏLİMURADOV, Azərbaycan İlahiyyat İnstitutu/ Azərbaycan

Assoc.Prof.Dr. Lalə QOCAYEVA, Gəncə Dövlət Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Asiman QULİYEV, Azərbaycan Dövlət İqtisad Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Sevinc HƏMZƏYYEVA, Sumqayıt Dövlət Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Əlöysəd ƏSGƏROV, Azərbaycan Dövlət Aqrar Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Rəşad HÜSEYNOV, Xəzər Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Qərənfil QULİYEEVA, Bakı Dövlət Universiteti/ Azərbaycan

Assoc.Prof.Dr. Asif MANAFOV, AMEA, Zoologiya İnstitutu/ Azərbaycan

Assoc.Prof.Dr. Şikar ƏHMƏDOV, Əkinçilik Elmi-Tədqiqat İnstitutu/ Azərbaycan

Assoc.Prof.Dr. Elnarə MEHBALIYEVA, Azərbaycan Dövlət Pedaqoji Universiteti/
Azərbaycan

Assoc.Prof.Dr. Qəzənfər CƏFƏROV, AR ETN, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu/
Azərbaycan

Assoc.Prof.Dr. Aliyə RZAYEVA, AR ETN, Təbii Ehtiyatlar İnstitutu/ Azərbaycan

Assoc.Prof.Dr. Allahverdi CƏFƏROV, Azərbaycan Dövlət Pedaqoji Universiteti/
Azərbaycan

Assoc.Prof.Dr. Toğrul XƏLİLOV, AMEA, Naxçıvan bölməsi

PhD Qəmər İSAYEVA, Azərbaycan Texniki Universiteti/ Azərbaycan

PhD Aygün BAYRAMOVA, Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik
Tədqiqi İnstitutu/ Azərbaycan

THE ORGANIZING COMMITTEE

Chairman

Prof.Dr. Gazanfar KAZIMOV, ANAS Institute of Linguistics named after Nasimi/
Azerbaijan

Deputy chairmen

Mubariz HUSEYINOV, Editor-in-chief of the international online journal “Scientific
Research”/ Azerbaijan

Assoc.Prof.Dr. Irada KARIMOVA, Azerbaijan State Pedagogical University/ Azerbaijan

Executive secretary

Assoc. Prof.Dr. Sevinj SADIGOVA, Azerbaijan State Pedagogical University/ Azerbaijan

MEMBERS

Prof.Dr. Shahla SAMADOVA, Baku State University/ Azerbaijan

Prof.Dr. Haji HASANOV, ANAS Institute of History named after A.A.Bakikhanov /
Azerbaijan

Prof.Dr. Yagut HAJIYEVA, Azerbaijan Medical University/ Azerbaijan

Prof.Dr. Rafiq CHOBANOV, Azerbaijan Medical University/ Azerbaijan

Prof.Dr. Ilham SHAHMURADOV, Institute of Botany of ANAS / Azerbaijan

Prof.Dr. Eldar MASIMOV, Baku State University/ Azerbaijan

Prof.Dr. Maarif JAFAROV, Baku State University/ Azerbaijan

Prof.Dr. Fakhraddin YUSUBOV, Azerbaijan Technical University/ Azerbaijan

Prof.Dr. Jalaladdin MAMMADOV, Azerbaijan State Agrarian University/ Azerbaijan

Prof.Dr. Elchin IBRAHIMOV, Azerbaijan University of Languages/ Azerbaijan

Prof.Dr. Shahlar BABAYEV, Azerbaijan State Agrarian University/ Azerbaijan

Assoc.Prof.Dr. Faig SHAHBAZLI, College of Industry and Technology under ASOIU/
Azerbaijan

Assoc.Prof.Dr. Konul HASANOVA, Azerbaijan State Pedagogical University/ Azerbaijan

Assoc.Prof.Dr. Elnura AZIZOVA, Azerbaijan Institute of Theology/ Azerbaijan

Assoc.Prof.Dr. Habib MIRZAYEV, Azerbaijan Technical University/ Azerbaijan

Assoc.Prof.Dr. Ilkin ALIMURADOV, Azerbaijan Institute of Theology/ Azerbaijan

Assoc.Prof.Dr. Lala GOJAYEVA, Ganja State University/ Azerbaijan

Assoc.Prof.Dr. Asiman GULIYEV, Azerbaijan State University of Economics/ Azerbaijan

Assoc.Prof.Dr. Sevinj HAMZAYEVA, Sumgayit State University / Azerbaijan

Assoc.Prof.Dr. Aloysad ASGAROV, Azerbaijan State Agrarian University/ Azerbaijan

Assoc.Prof.Dr. Rashad HUSEYNOV, Khazar University/ Azerbaijan

Assoc.Prof.Dr. Garanfil GULIYEVA, Baku State University/ Azerbaijan

Assoc.Prof.Dr. Asif MANAFOV, Institute of Zoology and Dendrology of ANAS/ Azerbaijan

Assoc.Prof.Dr. Shikar AHMADOV, Azerbaijan Research Institute of Crop Husbandry/
Azerbaijan

Assoc.Prof.Dr. Elnara MEHBALIYEVA, Azerbaijan State Pedagogical University/
Azerbaijan

Assoc.Prof.Dr. Gazanfar JAFAROV, MSE of the Azerbaijan Republic, Institute of Catalysis and Inorganic Chemistry / Azerbaijan

Assoc.Prof.Dr. Aliya RZAYEVA, MSE of the Azerbaijan Republic, Institute of Natural Resources / Azerbaijan

Assoc.Prof.Dr. Toghrul KHALILOV, Nakhchivan branch of ANAS

PhD Gamar ISAYEVA, Azerbaijan Technical University/ Azerbaijan

PhD Aygun BAYRAMOVA, Azerbaijan National Aerospace Agency, Institute for Space Research of Natural Resources/ Azerbaijan

HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR
HUMANITIES AND SOCIAL SCIENCES

Kəmalə Həsənova

Azərbaycan Dillər Universiteti
tarix üzrə fəlsəfə doktoru
kamala.hasanova.02@mail.ru

RUSİYA FEDERASIYASININ ENERJİ SİYASƏTİ

Açar sözlər: Rusiya Federasiyası, enerji siyasəti, Avropa İttifaqı, enerji layihələri, Türk axını, Şimal axını

Keywords: Russian Federation, energy policy, European Union, energy projects, Turk Stream, Nord Stream

Müasir dünyada enerji təhlükəsizliyi və diplomatiyada Rusyanın enerji siyasəti və onun Avropa İttifaqı (Aİ) ilə bu sahədə münasibətləri mühüm yer tutur və araşdırılması aktualdır. Avropa İttifaqı dünyanın ən böyük enerji idxlətçisidir və neft, təbii qaz ehtiyatlarına malik olmadığı üçün neftin 84%-ni, qazın isə 64%-ni idxlə edir. Bu, onu göstərir ki, Aİ enerji sahəsində 55% xarici bazarlardan asılıdır (1). Avropa idxlə etdiyi neftin 34.5%-ni, təbii qazın 32%-ni, kömürün 27%-ni Rusiyadan əldə edir, bu da ümumi enerji təminatında Rusyanın payının 32% olduğunu göstərir (2). Avropa İttifaqının enerji təminatında Rusiyadan asılılıq və Ukraynada baş verən mühərribə Avropa ölkələrinin yeni enerji mənbələrinin axtarışını labüb edir. Cənub-şərqi Avropa ölkələrinin Rusiyadan 80-100% asılılıq problemi diversifikasiya meyillərini daha da artırır.

Rusya enerjidən siyasi alət kimi istifadə edir. Ukrayna və Gürcüstanda rəngli inqilablar baş verdikdən sonra qazın nəqlinin fasılələrlə verilməsi, bəzən tamamilə kəsilməsi ilə Rusya istər Ukraynaya, istərsə də Avropaya öz təsir imkanlarından istifadə etməyə başladı. Göründüyü kimi, Ukrayna Rusiya arasında yaşanan gərginlik Avropa ölkələrinə ciddi təsir göstərir. Çünkü Rusya öz neft və qazının 49%-ni Ukrayna vəsi-təsilə ixrac edirdi. Münaqişələrin yarandığı zamanlarda isə əziyyət çəkən ölkələr əsasən cənub-şərqi Avropa ölkələri olur və Polşa, Bolqarıstan, Slovakiya, Ruminiya, Çexiya və s. kimi ölkələrin 80-100% rus qazından asılılığı Avropada Rusiyaya alternativ mənbənin tapılmasına zəmin yaradır (2).

Rusya da Ukraynadan yan keçən layihələr axtarışındadır, “Şimal axını – 1”, “Şimal axını – 2”, “Cənub axını”nı əvəz edən “Türk axını” kimi layihələr Rusiya üçün prioritetdir.

“Türk axını” layihəsi Rusiya və Türkiyə üçün mühüm layihələrdən biridir. “Türk axını” Qara dənizin dibi ilə uzanan ilk Rusiya – Türkiyə qaz kəməri olan “Mavi Axın”的 ikinci xəttinə alternativ sayıyla bilər. Bundan əlavə, bu, reallaşdırılmış “Cənub axını”nın yeni variantıdır. “Türk axını” Rusiya ilə Ukrayna arasında qaz münaqişələri fonunda yaranmış və Rusiya qazının Qara dənizdən – Bolqarıstandan yan keçməklə Avropaya nəqlini nəzərdə tutan layihədir (Imanova, 2022: 124).

Rusya Federasiyasının bu layihəyə marağının səbəbi bəllidir. “Türk axını” və “Şimal axını – 2” Ukraynanı tranzit ölkə kimi neytrallaşdırmağa imkan verir.

Türkiyənin maraqları da göz qabağındadır: bu, Türkiyənin özünün qaz təchizatı probleminin həlli – daha sabit və ucuz təbii qazla təmin edilməsi, eləcə də qazın satışı və Avropaya nəqlindən əldə olunan yüksək gəlirdir. Bundan əlavə, “Türk axını” Türkiyənin geostrateji və geoqtisadi əhəmiyyətini xeyli

artırır, onu əsl qaz ticarət mərkəzinə çevirir (Imanova, 2022: 125).

Avropanın enerji tələbatını ödəyən layihələrdən biri “Şimal axını” olmuşdur.

1990-ci illərdə Rusyanın “Qazprom” şirkəti Ukrayna, Belarus, Polşa və digər Şərqi Avropa və Baltikyanı ölkələrdən yan keçməklə Baltık dənizinin dibi ilə Mərkəzi Avropaya qaz ixrac boru kəmərinin tikintisi variantlarını araşdırmağa başladı. 2000-ci ildə Avropa Komissiyası onun ilkin layihəsini təsdiqlədi və ona Avropanın enerji resurslarının fasiləsiz təchizatını təmin etmək üçün nəzərdə tutulmuş trans-Avropa şəbəkəsi statusu verdi. 2010-2012-ci illərdə “Şimal axını” qaz kəməri tikildi.

“Şimal axını”nın tikintisi başa çatdıqdan sonra onun səhmdarları “Şimal axını - 2” adlanan qaz kəmərinin ikinci mərhələsinin çəkilməsi ilə bağlı danışıqlara başladılar. Birinci qaz kəmərindən fərqli olaraq, “Qazprom” onun yeganə sahibi oldu, Avropanın enerji şirkətləri layihədə investor qismində qaldı və onun maliyyələşdirilməsinin yarısını – 4,75 milyard avronu təmin etdilər (4).

“Şimal axını - 2”nin iki xəttinin ümumi gücü 55 milyard kubmetrdir. Beləliklə, “Şimal axını” və “Şimal axını - 2”nin ümumi layihə gücü 110 milyard kubmetrdir (5). 2021-ci ilin sentyabrında “Şimal axını - 2”nin tikintisi başa çatdı.

2022-ci ilin sentyabrında “Şimal axını” və “Şimal axını - 2” qaz kəmərlərində təxribat nəticəsində Avropa ölkələri uzun illər Aİ-nin enerji təhlükəsizliyini təmin edən ən mühüm enerji resursunun əsas təchizat marşrutlarından birindən qeyri-müəyyən müddətə məhrum oldu (5).

Beləliklə, Rusiya – Ukrayna müharibəsi başlıdıqdan sonra Qərbin Rusiyaya qarşı iqtisadi, xüsusilə neft və kömür sahəsində sanksiyaları daha da artdı. Avropa dövlətləri ucuz və

nisbətən təmiz yanacaq olan təbii qazdan imtina etməsə də, Rusyanın “Qazprom” şirkəti Aİ-yə qaz nəqlinin əhəmiyyətli hissəsini kəsdi. Buna görə də, Rusiyadan enerji asılılığını azaltmağa çalışan Aİ bərpa olunan enerji sahəsində potensial dövlətlərlə əməkdaşlıqda maraqlıdır.

Ədəbiyyat

1. Energy production and imports. (2017).
http://ec.europa.eu/eurostat/statistics-explained/index.php/Energy_production_and_imports
2. Aydin, F. Rusiya prizmasından Avropa İttifaqının enerji siyasəti.
https://www.academia.edu/37948326/RUS%C4%B0YA_PR%C4%B0ZMASINDAN_AVROPA_%C4%B0TT%C4%B0FAQININ_ENERJ%C4%B0_S%C4%B0YAS%C6%8FT%C4%B0
3. Imanova, S.A. (2022). “Russia–Turkey cooperation within the Turkish Stream project” // RSUH/RGGU Bulletin. “Eurasian Studies. History. Political Science. International Relations” Series, no. 3, pp. 122–131.
4. “Severniy potok – 2”.
<https://www.gazprom.ru/projects/nord-stream2/>
5. Smirnov, V. Chto izvestno o podrige gazoprovodov “Severniy potok” i “Severniy potok - 2”.
<https://tass.ru/info/17258101>

İlkin Mustafayev
Gəncə Dövlət Universiteti
doktorant
1mustafayevilkin@gmail.com

1900-1903-CÜ İLLƏRDƏKİ QЛОBAL BÖHRANIN ƏSAS SƏBƏBLƏRİ

*Açar sözlər: böhran, həddindən artıq istehsal, investisiya,
sənaye, müharibə*

Keywords: *crisis, overproduction, investment, industry, war*

1900-1903-cü illərdəki iqtisadi böhran, 1900-1903-cü illərdəki Rusiya qıtlığı olaraq da tanınır, əksər inkişaf etmiş ölkələri təsir edən və bir sıra müəssisələrin maliyyə çöküşü və istehsal səviyyəsinin kəskin azalması ilə müşayiət olunan iqtisadi tənəzzül dövrü idi.

Böhranın səbəbləri hələ də dəqiq açıqlanmayıb. Bu gün üçün bir neçə nəzəriyyə var. Sənayenin böyük inkişafi bütün digər sahələrin tənəzzülünə səbəb oldu. İkinci nəzəriyyəyə görə, istehsalın azalmasına səbəb olan bütün bazarı inhisara alan bir sıra böyük şirkətlər və sindikatlar yaradıldı.

XIX-cu əsrin sonu və XX-ci əsrin əvvəllərində bir çox ölkə beynəlxalq ticarətin azalmasına və iqtisadi şərtlərin pişləşməsinə səbəb olan idxlə olunan malların tariflərinin artırılması kimi proteksionist tədbirlər tətbiq etməyə başladı. Maliyyə böhranları: bu dövrdə 1901-ci ildə ABŞ-da və xaricində maliyyə qarışığına səbəb olan “üç yüz böhran” olaraq bilinən birja böhranı da daxil olmaqla bir sıra maliyyə böhranları yaşandı.

Siyasi münaqişələr: Avropa gücləri, xüsusən Almaniya və Fransa arasındaki gərginlik qeyri-müəyyənlik yaradı və investisiya və beynəlxalq ticarətə mənfi təsir göstərdi.

Müstəmləkə münaqişələri: Cənubi Afrikadakı Boer mühəribəsi və digərləri kimi müxtəlif müstəmləkə qarşılardaları da əlaqəli ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər və qlobal bazarda qeyri-müəyyənlik yarada bilər.

Bəzi tədqiqatçılar kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşdürünenə işaret edirlər. Rusiya imperiyasındaki 1900-1903-cü illərdəki böhran həqiqətən bir sıra səbəblərdən qaynaqlandı, bunlardan biri kənd təsərrüfatı məhsullarının qiymətinin düşməsi idi. Bu qiymət düşməsini bir neçə əsas amilə bölmək olar: Digər ölkələrdə kənd təsərrüfatı istehsalının artması: XIX-cu əsrin sonlarında ABŞ, Kanada və bəzi Latin Amerikası ölkələri də daxil olmaqla bir çox başqa ölkələr yeni texnologiyaların tətbiqi, əkin sahələrinin artırılması və əkinçilik təcrübələrinin təkmilləşdirilməsi ilə kənd təsərrüfatı istehsalını əhəmiyyətli dərəcədə artırdılar. Bu, qlobal problemlər kənd təsərrüfatı istehsalının əhəmiyyətli dərəcədə artmasına və dünya bazارında qiymətlərin aşağı düşməsinə səbəb oldu.

Kənd təsərrüfatı məhsullarına tələbatın azalması: bu dövrdə sənayenin sürətli böyüməsi və şəhərləşmə ilə əlaqəli istehlak strukturunda dəyişikliklər baş verdi. Şəhər əhalisinin artması istehsal olunan mallara olan tələbin artmasına səbəb oldu, kənd təsərrüfatı məhsullarına olan tələb isə yüksək olsa da, artan istehsalın öhdəsindən gələ bilmədi.

Bu amillər dünya bazarında kənd təsərrüfatı mallarının artıq istehsalına və nəticədə qiymətlərin aşağı düşməsinə səbəb oldu. Əhəmiyyətli bir kənd təsərrüfatı istehsalçısı olan Rusiya imperiyası üçün bu, böyük bir iqtisadi problemə çevrildi. Məhsul qiymətlərinin düşməsi kənd təsərrüfatı istehsalçılarının

gəlirlərinin azalması, kənd təsərrüfatı müəssisələrinin mənfəətinin azalması və kənd yerlərində yaşayan əhalinin gəlirlərinin azalması demək idi. Bu da öz növbəsində əhalinin bir çox təbəqəsinin iqtisadi vəziyyətinin pisləşməsinə və ölkədə sosial gərginliyin artmasına səbəb ola bilər.

1900-1903-cü illər Dünya iqtisadiyyatında əhəmiyyətli iqtisadi qeyri-sabitlik dövrü idi və bu böhranın əsas səbəblərindən biri iqtisadiyyata kapital və investisiya çatışmazlığı idi.

Bu səbəbin əsas aspektlərinə aşağıdakılardır:

Kapitalın yenidən bölüşdürülməsi: XIX əsrin sonu və XX əsrin əvvəllərində Dünya iqtisadiyyatı sürətli sənaye inkişafı yaşadı, bunun nəticəsində kapitalın böyük hissəsi sənayenin, nəqliyyatın və daha yüksək mənfəətin gözləniləndiyi digər sektorların inkişafına yönəldildi. Bu, kənd təsərrüfatı, kiçik biznes və digər ənənəvi sənaye sahələri də daxil olmaqla iqtisadiyyatın digər sahələrində investisiya çatışmazlığına səbəb oldu.

Kənd təsərrüfatına qoyulan investisiyaların azaldılması: bu kapital çatışmazlığının əhəmiyyətli bir nəticəsi kənd təsərrüfatna qoyulan investisiyaların azaldılması idi. Kənd təsərrüfatı, iqtisadiyyatın vacib bir sahəsi olsa da, yüksək məhsuldarlıq və səmərəliliyi təmin etmək üçün torpaq, avadanlıq, toxum və texnologiyaya əhəmiyyətli investisiyalar tələb edir.

Kənd təsərrüfatı məhsullarının qiymətlərinin düşməsi: kənd təsərrüfatna qoyulan investisiyaların azalması digər ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə üst-üstə düşdü, bu da artıq məhsula və dünya bazarında qiymətlərin aşağı düşməsinə səbəb oldu. Kapitalın olmaması kənd təsərrüfatı istehsalçılarının yeni texnika və texnologiyaların inkişaf etdirmə imkanlarını məhdudlaşdırıldı ki, bu da onları daha rəqabətli edə bilər.

Kənd təsərrüfatına kapital və investisiya çatışmazlığı nəticəsində bir çox istehsalın azalması, kənd təsərrüfatı istehsalçı-

larının gəlirlərinin azalması və kənd əhalisinin iqtisadi vəziyyətinin pisləşməsi kimi iqtisadi problemlərlə üzləşdi. Kənd təsərrüfatına qoyulan bu kapital və investisiya çatışmazlığı 1900-1903-cü illər arasında qlobal iqtisadiyyatda ümumi iqtisadi böhrana səbəb oldu. Başqa bir amil dünya bölgələrinin qeyri-bərabər inkişafını ayırd edə bilər. Dünya regionlarının qeyri-bərabər inkişafı həqiqətən 1900-1903-cü illər arasında Dünya böhranının yaranmasında və əsaslılaşmasedə mühüm rol oynamışdır. Bəzi bölgələr əlverişli iqlim, müntəbət torpaq və su mənbələrinə çıxış kimi əkinçilik üçün ən yaxşı təbii şəraitə sahib idi, digərləri quraqlıq, daşqın və ya soyuq iqlim şəraitə kimi mənfi şərtlərdən əziyyət çəkirdi. Resurslara çıxışdakı bu bərabərsizlik və təbii şəraitdəki fərqlər bu dövrdə dönyanın müxtəlif bölgələrinin kənd təsərrüfatına və iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Aşağıda bu problemin əsas aspektləri verilmişdir:

Təbii şərait: iqlim şəraitindəki fərqlər və su ehtiyatlarına çıxış dönyanın müxtəlif bölgələrində kənd təsərrüfatının inkişaf imkanlarına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Əlverişli iqlimi və kifayət qədər yağıntıları olan bölgələr məhsul istehsalında və maldarlıqda üstünlüklərə sahib idi, həddindən artıq iqlim şəraiti və ya su çatışmazlığı olan bölgələr isə ciddi çətinliklərlə üzləşdi.

İnkişaf uygunsuzluğu: dönyanın bəzi bölgələri kənd təsərrüfatı texnologiyası və texnikasının ön sıralarında olsa da, digər bölgələr geridə qaldı və qabaqcıl əkinçilik təcrübələrinə naliyyətlər əldə edə bilmədi. Bu, müxtəlif bölgələr arasında kənd təsərrüfatı sektorunun məhsuldarlığı və rəqabət qabiliyyətində bərabərsizlik yaratdı.

Təbii fəlakətlər: quraqlıq, daşqınlar, donlar və digər fəlakətli hadisələr kimi mənfi təbiət hadisələri, xüsusilə daha tez-tez baş verdiyi və ya daha dağdıcı təsir göstərdiyi bölgə-

lərdə kənd təsərrüfatında məhsul və istehsala ciddi təsir göstərə bilər.

İqtisadi asılılıq: kənd təsərrüfatına bağlı bölgələr kənd təsərrüfatı məhsullarından iqtisadi asılılıqdan əziyyət çəkmiş ola bilər. İstehsal şərtlərindəki dəyişikliklər və ya kənd təsərrüfatı mallarına olan tələb bu bölgələrdə ciddi iqtisadi çətinliklərə səbəb ola bilər.

Nəticələr: Ümumiyyətlə, Dünya bölgələrinin qeyri-bərabər inkişafı və kənd təsərrüfatı üçün təbii şəraitdəki bərabərsizlik Dünya kənd təsərrüfatında qeyri-sabitlik və zəiflik yaratdı ki, bu da 1900-1903-cü illər arasında iqtisadi böhranın yaranmasına və ya kəskinləşməsinə səbəb ola bilər. Dünyada həddindən artıq istehsal, idxlə olunan malların qiymətinin artması, bir çox böyük güclərdə qeyri-sabit siyasi vəziyyət və təbii fəlakətlər nəzərə alınmaqla böhran qaçılmaz idi.

Tural Abbasov

Azərbaycan Turizm və Menecment Universiteti

magistrant

Kangarli_avto@mail.ru

MİNGƏÇEVİR ŞƏHƏRİNİN VELOTURİZM POTENSİALI

Açar sözlər: *veloturizm, Mingəçevir, velosiped, velosəyahət, velotur*

Keywords: *bicycle tourism, Mingachevir, bicycle, bicycle travel, bicycle tour*

Veloturizm baxımından mərkəz destinasiya adlandırdığım bu şəhər Heydər Əliyev hava limanından 340 km, Gəncə Beynalxalq hava limanından 88 km, Xocalı hava limanından 126 km yerli əhəmmiyyətli Yevlax hava limanından 32 km, Qəbələ hava limanından 72 km məsafədə yerləşir. ərazisi 0.16km əhalisi 106500 nəfər olan Mingəçevir şəhəri mingəçevir su anbarının cənub-şərq hissəsində Kür çayının hər iki sahilində yerləşir.

Veloturizm idman turizmin bir növü olsada özündə idmani sağlamlığı macəranı və ekstremal turizmi birləşdirən bir turizm növüdür. Veloturizm velosiped istifadə edərək edilən bir turizm növüdür.

Velosiped növlərinin çoxluğu veloturizmi iki əsas hissəyə ayırır. Veloturlar və velosəyahətlər. Veloturlar avtomobil müşaiəti altında baş verir, velosəyahətlərdə isə bu imkanlar yoxdur.

Mingəçevir şəhərində apardığım araşdırmaclar və sosial sorğular (yerli əhali, tələbələr, idmançılar, yerli velosiped həvəskarları arasında) əsasında şəhərin veloturizmin potensialı

barərdə fikirlər, inkişaf mərhələsi, bunun qarşısında duran problemlər və problemlərin həlli yolunda atila biləcək addımlar haqqında məlumatlar toplamışam. Şəhərdə aktiv veloyürüşlər edərək müəyyən məsafələr qət edərək həm şəhər daxilində həm şəhər ətrafında dağlarda dağ velosipedinden istifadə edərək fərdi veloturlar yaradaraq müəyyən araşdırmaqlar etmişəm.

Şəhərin veloturizm potensialı. Mingəçevir şəhərinin kür çayının hər iki tərəfində və Mingəçevir su anbarının sahilində yerləşməsi şəhərə qeyri adı bir gözəllik verir. Şəhərin yaşayış yerinin əsasən düz relyefə malik olması çayın hər iki sahilində şəhər velosipedlərinin istifadəsinə əlverişli şərayit yaradır. Həm Kür çayının hər iki sahili boyunca həmçinin də şəhər daxili bütün ərazilərin velosipeddən istifadə edə bilmək imkanı var.

Bu imkanlara görə şəhərdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etmək olar və ekoloji baxımdan çox faydalıdır, tək bu şəhərdə deyil digər şəhərlərdə də velosipedi nəqliyyat vasitəsi kimi istifadə etmək olar əsasəndə əhalinin sıx olduğu və tixacların bol olduğu Bakı şəhərini qeyd edə bilərik. buna misal olaraq Hollandiyani göstərmək olar, əhalinin 99% hissəsi velosipeddən istifadə edir.

Ölkədə 17 milyon əhali olmasına baxmayaraq 32 milyondan çox velosiped var. Müşahidələrin nəticəsində yerli əhalinin daha çox iş yerlərinə getmək üçün nəqliyyat vasitəsi kimi velosipeddən istifadə etməsi inkişafın ilkin mərhələsi kimi qiymətləndirmək olar. Mərkəz destinasiya adlandırdığım bu şəhəri gələcəkdə Azərbaycanın veloturizm paytaxtı ola bilər. Dağ velosipedi üçün əlverişli şəraiti olan Mingəçevir şəhəri həmçinin də gələcəkdə bu növ üzrə yarışlarda ev sahibliyi edə bilər.

Ədəbiyyat

1. <https://president.az/az/regions>
2. <https://www.sciencedirect.com/science/article/pii/S2210670723005164>
3. https://tourlib.net/statti_tourism/veloturizm.htm

Sevda Hüseyinli
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
huseynli.sevda.2201@atmu.edu.az

TƏBİİ FƏLAKƏTLƏRİN TƏSİR GÜCÜ

Açar sözlər: fəlakətlər, zəlzələ, sunami, siğorta, fəlakətlərin yaratdığı problemlər, ekoturizm, ətraf mühitə təsiri

Keywords: disasters, earthquake, tsunami, insurance, problems caused by disasters, ecotourism, environmental impact

Təbii fəlakətlərin olması ətraf mühitə təsiri və yaratdığı çətinliklər. Əhalinin sayının günü-gündən daha da artması və yeni texnoloji inkişafının da təsiri qəçinilməzdir. Bu prosesi minimuma endirmək üçün dövlət və bəzi orqanlar bir sıra həll yolları daima axtarır. Təbii fəlakətlərin baş vəməsi turizmə müxtəlif cür təsir edə bilər. Qəçinilməzdir ki turist sayının azalması və infrastruktura dəyən zərər, həmçinin tarixi tikililəri dağılması və mədəni irsə dəyən ziyanlar. Bununla yanaşı turistlərin diqqətin çəkmək üçün bir sira həll yolları da tapmaq lazımdır. Yenidən bu ərazinin daha da inkişaf etdirmək həmçinin güvənliliğini asılamaq lazımdır. Tək göstərməklə deyil həmçinin psixoloji olaraq da inandırmaq lazımdır. Yenidənqurmanın necə inkişafi onlara maraqlı ola bilər. Turizm sektoru bu fəlakətlərə qarşı necə dayanaqlı və hazırlıqlı olmalarını daima inkişaf etdirir. Bölgə olaraq hansı fəlakətlərlə tez-tez üzləşir və bu problemlərin həllində nə dərəcədə həll yolu axtarmağa meyilli olurlar diqqət yetirməliyik. Tikilən otellərin infrastrukturunu möhkəm və düzümlü olması da buna aiddir. Zəlzələ olan zaman turist

ehtiyat tədbirlərin görməklə yanaşı güvəndə olduğunu da bilir. Texnoloji yeniliklərin olması nəticəsində bu hal baş verdikdə əvvəlcədən mesaj göndərilib, matlandırılır. Sesmik zona olan Yaponiyani buna misal göstərmək olar ki tez-tez zəlzələ olsa da buna hazırlıqlıdırlar. Normal həyatları üçün heç bir təhlükə yartır. Sadəcə olaraq zəlzələ olduğu hiss olunur. Zəlzələyə hazırlıqlı olsalar da leysan yağışları da qaćınılmazdır. Bu hadisə nəinki turizmə mənfi təsir göstərir, insan itkisinə də səbəb olur. Hətta yenidən qurma işləri sürətli olmadığı halda həmin ərazini tamamilə tərk etmə halları da olur. Urbanizasiyanın da artması bu prosesə təsir göstərir. Bu aktual mövzudur və risqlərin idarə olunmasına da diqqət yetirilməlidir. Bu aktual məsələyə görə insanlar həyat siğortasına üz tutur və dünyada bu sayının çoxalmasına səbəbdür. Vulkanik zonalar risq yaratmaqla yanaşı turistlərin maraq dairəsindədir. Təbii gözəlik, maraqlı təcrübə, ekoloji imkanlar, mədəniyyətlər arası əlaqəni də inkişaf etdirir. Həmin gözəllikləri görməklə yanaşı təqdiq etməklə, tarixi zənginliyi diqqət çəkir. Təbiəti sevən ekoturizmcilərin də adətən bu ərazidə yaranan unikal bitkilər nəzərinlərindən yayılmışdır. Çünkü bildiyimiz kimi ekoturizmcilər botaniki, zooloji və geoloji turlarlarla maraqlanırlar. Azərbaycanda da potensial böyük olan turizm növüdür. Təbii haldır ki son dönmədə turizm sahəsində olan inkişafın nəticəsidir. Dünyada baş verən fəlakətlərdən biri olan qasırğa da turizmə mənfi təsir göstərir. Bəşəriyyətin problemi olan qasırgaların fəsadları nəticəsində hava limanları, otellərə dəyən ziyan həmçinin turizmə də təsir edir. Ən əsası insan itkisinə səbəb olması ilə yanaşı qasırğanın nəticəsində əhalinin etdiyi üsyən və bundan sonra yeni bir dövlətin yaranmasına da səbəb olub.

Meşə yanğınlarının baş verməsinin səbəbkəri insanlardır. Onların etdiyi diqqətsizlik və məsuliyyətsizlik buna səbəbdür. Ekologiyani qorumağa az da olsa səy göstərilsə bu hallar mini-

muma endirilə bilər. Yanğınların baş verməsi ilə sərvətimiz olan abidələrimizə dəyən ziyan da turizmə dəymış ziyan hesab olunur. Çünkü turistlərin maraq dairəsindədir və bu yanğının baş verməsi təsadufi hal kimi qiymətləndirməməlidir. Misal olaraq Fransanın gözəl tarixi abidəsi olan Notre Dam de Parisin yanmasının göstərmək istəyirəm. Nəticə olaraq IX əsrə aid olan bu tikilinin məhv olması deməkdir. Bununla da sırf ekskursiya və ya virtual səyahət etmək istəyən turistlərin azalması deməkdir. Təhlükəli olan fəlakətlərdən biri də torpaq sürüşməsidir. Bu proses aktiv və passiv olmaqla iki yerə bölünür. Baş vermə səbəbləri müxtəlifdir, sesmik zona olan ərazilər üçün daha da təhlükəlidir. Bu hadisədən sonra turistlərin bəziləri bu ərazilərdən gəlməkdən imtina etsələr də, ekstrem turizimçilər üçün daha maraqlı və təhlükəli olması maraq doğura bilər. Bəzi yaranan təbii gözəliklərlərini də yaxından görmək istəyi ola bilər. Həmçinin ziyan dəymış ərazilərə gələn turistlər səyahət siğortasına da üstünlük verə bilərlər. Bununla da fəlakət olan zaman qarşılaşdıqları ziyanları minimuma endirə bilərlər. Siğorta ödəyən turizimçi bununlada başqa şəxslərdən kömək istəmək məcburiyyətində qalmır, bilir ki bu problemləri siğorta həll edəcək. Bəzi insanların yeniliyi qəbul etməməsini də bilirik, buna siğorta da aiddir. Onlar düşünürlər ki bu əlavə xərcdir və özləri hər problemi rahatlıqla aradan qaldıra bilər.

Təbii fəlakətlərin nəticəsində yeni tikililər maraq dairəsi ola bilər. Həmçinin mədəni inkişaf da ola bilər yəni mədəniyyətlər arası əlaqə genişlənə bilər. Festivallar və ən geniş təcrübələrdən biri hesab olunan qastronomi turizmin olması da buna kömək edə bilər. Bununla yanaşı yeni məkanların kəşfi və ya onlara diqqət də olur. Ətraf mühitin yenidən qurulmasında və inkişafında cəmiyyətin rolü böyükdür. Həmçinin müasir standrlara uyğun və fərqli məkanların olması maraqlıdır. Sosial təsirləri

də var. Ən əsası insanların psixoloji sistemlərinə də mənfi təsir göstərir. Bunun aradan qaldırılması bəzən uzun çəkə bilər, çünki bir yanaşma digərində uğurlu olmaya bilər. Bundan əlavə tək həmin ölkə deyil, beynəlxalq dəstəklər də olur. Şübhəsiz ki günümüzdə bəzi fəlakətlər təbiət hadisəsidir amma insan diqqətsizliydən də olm hali var ona görə yanğınlara qarşı hər birimiz diqqətli olmalıdır.

Ədəbiyyat

1. Ziyadxan Nəbibəyli. (2012). Ekologiya və Fövqaladə hallar.
2. Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az).
3. Unikal.az

TƏBİƏT ELMLƏRİ
NATURAL SCIENCES

Səkinə Hacıyeva

Azərbaycan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu
biologiya üzrə fəlsəfə doktoru
biosekine@mail.ru

**AZƏRBAYCANIN KİÇİK QAFQAZ VƏ ORTA ARAZ
VİLAYƏTİNİN QARIŞÇI KƏPƏNƏKLƏRİNİN
ENNOMİNAE YARIMFƏSİLƏSİNİN (LEPI DOPTERA,
GEOMETRİDAE, ENNOMİNAE) ÖYRƏNİLMƏSİNƏ
DAİR**

Açar sözlər: *Geometridae, qarışçı kəpənəklər, material, rayon, fəsilə, cins, növ, GMM*

Keywords: *Geometridae, geometer moths, material, region, family, genera, species, GNM*

Qarışçı kəpənəkləri 2000 cins 23000 növ daxil olmaqla kəpənəklər dəstəsinin ən böyük fəsilələrindən biridir (Didmanidze, 2016). Azərbaycanda bu fəsiləni Abşeron-Qobustan bölgəsində A.Piriyev (1989), Dağlıq Şirvan bölgəsində S.Hacıyeva (2019) öyrənmişdir. Kiçik Qafqazın Azərbaycan hissəsinə və Orta Araz vilayətinə aşağıdakı rayonlar daxildir: Naxçıvan MR (Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Şərur və Babək rayonları), Gəncə, Göygöl, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan, Ağdam, Qubadlı, Xankəndi və Şuşa. GMM və SZİ-də olan Azərbaycandan toplanan materiallardan istifadə edilmişdir (Didmanidze, 2016). AETN Zoologiya İnstitutunun Geometridae fəsiləsinin Ennominae yarımfəsiləsi yuxarıda qeyd olu-

nan rayonlarından toplanmış 22 cinsə aid 35 qarışçı növünün toplandığı ərazilər və dünya üzrə yayılması qeyd edilmişdir.

Material və Metodika. Kiçik Qafqazın Azərbaycan hissəsinin və orta Araz vilayətinin qarışçı kəpənəkləri əsasən Naxçıvan MR (Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək, Şərur), Gəncə, Göygöl, Zəngilan, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Füzuli, Laçın, Ağdam, və Şuşa rayonlarından A.Boqacev, R.Əfəndi, S.Əliyev, A.Piriyev və S.Hacıyeva tərəfindən gecə qurulan işıq mənbələrindən (PRK-2, PRK-4, Ekonom-75), gündüzlər isə əl toru vasitəsilə toplanmışdır. Toplanan kəpənəklər təyinat cədvəllərinin vasitəsilə təyin edilmiş və etiketlənmişdir (Lampert 1913; Romanoff, 1884-1901; Seitz, 1915; Viydalep, 1988; Didmanidze, 2016).

Etiketlərdə rayonların müasir adları:

Yelenendorf, Xanlar – Göygöl

Yelizavetpol, Kirovabad – Gəncə

Qaryagin – Füzuli

İxtisarlar:

GNM - Gürcüstan Milli Muzeyi

SZI - Sankt-Peterburq Zoologiya İnstитutu

Azərbaycanın Kiçik Qafqaz və Orta Araz bölgəsində aparılan tədqiqatlar nəticəsində qarışçı kəpənəklərinin Ennominae yarımfəsiləsindən 22 cins qeyd olunmuşdur. Abraxas, Thephrina, Perconia, Siona, Ligdia, Synopsia, Chariaspilares, Mannia, Hylaea, Ascotis, Campaea, Personia, Calospilosia cinslərindən bir növ, Nychiodes, Peribatotes, Biston və Alcis cinsindən 2 növ, Gnophos cinsindən 4 növ, Dysia və Semiothisa cinsindən 5 növ. Növlərin sayına görə Semiotisa, Dysia və Gnophos cinsi üstünlük təşkil edir.

Zoologiya institutunun əməkdaşları tərəfindən tutulan növlərin tutulma yeri və tutulma tarixi qeyd edilmişdir. Ədəbiyyat məlumatından hər növün dünya üzrə yayılması göstərilmişdir.

Ədəbiyyat

1. Viydalepp, Ya.R. (1978). List of the geometrid moths of moths (Lepidoptera, Geometridae) of the fauna USSR. Entomological review, volum LVII, issue 4, page 752-760 Leningrad (in Russian).
2. Viydalepp, Y.R. (1988). Fauna of the geometrid moths of the Middle Asia mountains: Pbi.AS Est.SSR,Moscow, 239 (in Russian).
3. Didmanidze, E.A. (2016). Geometrid moths of Georgia and bordering countries of the Caucasus. Tbilisi, 38 (in Russian).
4. Lampert, K. (1913). Atlas of butterflies and caterpillars of Europe and partly of Russian-Asian possessions.
5. Piriiev, A.A., Viydalep, Y.R. (1993). New geometrid species (Lepidoptera, Geometridae) from Talysh: Vest.-Zoologii, № 4, Kiyev, 80-84.
6. Romanoff, N.M. (1884-1901). Memories sur les Lepidopteres. St-Peterburq. 1-9.
7. Seitz, A. (1915). Die Gross-Schmetterlinge der Erde. Stuttgart, Lehmann. Abt. 4. Bd., 479.
8. Hajiyeva, S., Viydalep, Ya.R. (2018). Annotated of Geometridae moth (Lepidoptera: Geometridae) from the mountaines Shirvan. Polish sience journal Issue 8, Part 1, Warsawa.
9. Hajiyeva, S.A., Shirinova, L. (2019) A.The geometer moths (*Lepidoptera, Geometridae*) from the collection of institute of Zoology of ANAS collected in the Mountainous–Shirvan area. Entomofauna: Zeitschrift für Entomologie. 40(2) Munchen- okt. P.453-464.

RİYAZİYYAT VƏ MEXANİKA
MATHEMATICS AND MECHANICS

Günay Salmanova
Gəncə Dövlət Universiteti
riyaziyyat üzrə fəlsəfə doktoru
gunay-salmanova@mail.ru

**PARAMETRLƏRDƏN XƏTTİ ASILI OLMAYAN
İKİPARAMETRLİ SİSTEM ÜÇÜN SPEKTRAL
TEOREM**

Açar sözlər: operator, məxsusi qiymət, çoxparametrlı sistem, Hilbert fəzə, iki parametrlı sistem

Key words: operators, eigenvalue, multi parameter system, Hilbert space, two-parameter system

Riyazi fizika tənliklərinin, xüsusi törəməli tənliklərin həllərinin tapılması məsələsi çoxparametrlı sistemlərin öyrənilməsinə gətirir.

Xüsusi halda, operatorları seperabel Hilbert fəzaların tensor hasillərində təsir göstərən operator-diferensial tənliklərin Koşı məsələsi də çoxparametrlı sistemlərin öyrənilməsinə zəmin yaradır.

Aşağıdakı kimi sistemə baxılır:

$$\begin{aligned} A_i(\lambda, \mu)x_i &= (A_{0,i} + \lambda A_{1,i} + \dots + \lambda^n A_{n,i} + \lambda\mu C_i + \\ &+ \mu A_{n+1,i} + \mu^2 A_{n+2,i} + \dots + \mu^m A_{n+m,i})x_i = 0 \quad (1) \\ i &= 1, 2 \end{aligned}$$

Burada, $A_{k,i}, C_i$ - uygun olaraq seperabel Hilbert H_i ($i = 1, 2$) fəzalarında təyin olunmuşdur, $(\lambda, \mu) \in C^2$; $H = H_1 \otimes H_2 - H_1$ və H_2 fəzalarının tensor hasilidir;

$A_{k,i}$ ($k = 0, 1, \dots, 5$) operatorları – seperabel hilbert fəzalarında xətti və məhdud operatorlardır.

Xüsusilə belə sistemlərdə dəyişənlərin ayrılmاسından sonra aşağıdakı kimi hiperbolik tənlik alınır:

$$\frac{\partial u(x)}{\partial x_3} = \frac{\partial^2 u(x)}{\partial x_1^2} - \frac{\partial^2 u(x)}{\partial x_2^2} \quad x = (x_1, x_2, x_3), \quad (2)$$

Doğrudan da əgər

$$\sum_{r=0}^n \sum_{k=1}^{k_r} d_{k_1+k_2+\dots+k_{s-1}+k, i} \lambda_{k_1+k_2+\dots+k_{s-1}+k} = 0 \quad (3)$$

$k_0 = 0, k_{-i} = 0, i = 1, 2, \dots, n$

tənliyinin xüsusi həllini

$$u(x_1, x_2, x_3) = e^{\sum_{i=1}^2 (\alpha_{i,1}\lambda + \alpha_{i,2}\mu)x_i} u_1(x_1)u_2(x_2)u_3(x_3)$$

$$\alpha_{1,1} \neq \alpha_{2,1}, \alpha_{1,2} \neq \alpha_{2,2},$$

şəkildə axtarırıqsa, onda belə funksiyalar üçün (2) tənliyi ayrılır və biz (1) sisteminə gəlirik.

(1) tipli çoxparametrlı sistemlər üçün spektral nəzəriyyənin bəzi faktlarını qeyd edək:

1. Əgər elə sıfır olmayan $x \in H_1$ və $y \in H_2$ elementləri varsa ki,

$A(\lambda, \mu)x = 0, B(\lambda, \mu)y = 0$ şərti ödənilir, onda $(\lambda, \mu) \in C^2$ ədədinə (2) sisteminin məxsusi ədədi deyilir.

Onda $x \otimes y$ ayrılmış tenzoruna (2) sisteminin məxsusi vektoru deyilir. Bu tərif parametrlardən xətti asılı çoxparametrlı sistemlər üçün verilmişdir.

2. $E_1 - H_1$ fəzasının, $E_2 - H_2$ fəzasının eyniyyət operatorlarıdırırsa, $A(\lambda, \mu) \otimes E_2, E_1 \otimes B(\lambda, \mu)$ operatorları

H_1 və H_2 fəzalarının tensoru hasilində

$$A(\lambda, \mu) \otimes E_2 = A^+(\lambda, \mu), E_1 \otimes B(\lambda, \mu) = B^+(\lambda, \mu)$$

kimi işarə olunur.

3.

$$\frac{1}{r_1! r_2!} \frac{\partial^r A^+(\lambda_0, \mu_0)}{\partial \lambda^{r_1} \partial \mu^{r_2}} x_{k_1 - r_1, k_2 - r_2} = 0 \quad (4)$$

$$\sum_{0 \leq r_s \leq k_s}$$

$$\sum_{0 \leq r_s \leq k_s} \frac{1}{r_1!r_2!} \frac{\partial^r B^+(\lambda_0, \mu_0)}{\partial \lambda^{r_1} \partial \mu^{r_2}} x_{k_1-r_1, k_2-r_2} = 0 \quad , \\ k_s \leq m_s, s=1,2.$$

şərtləri ödənilərsə, x_{m_1, m_2} tenzoruna, $x_{0,0} = x \otimes y$

məxsusi vektoruna (m_1, m_2) -lik qoşma tenzor deyilir.

(1) sistemini araşdırarkən, spektral parametrlərdən xətti asılı olan çoxparametrlı sistemlərə baxılır, xüsusilə də

$$A_i(\lambda)x_i = (A_{0,i} + \sum_{k=1}^n \lambda_k A_{k,i})x_i = 0,$$

$$i = 1, 2, \dots, n \quad (5)$$

şəklində olan sistemlərə baxılır.

Məlumdur ki, əgər Δ_0^{-1} operatoru varsa, onda

$$\Gamma_i = \Delta_0^{-1} \Delta_i \text{ operatorları}$$

$i = (1, 2, \dots, n)$ cüt-cüt kommutatibləşir və aşağıdakı düstur ödənilir

$$A_{0,i}^+ + A_{1,i}^+ \Gamma_i + \dots + A_{n,i}^+ \Gamma_n = 0, \quad (6)$$

$$i = 1, 2, \dots, n$$

Burada,

$$A_{k,i}^+ = E_1 \otimes E_2 \otimes \dots \otimes E_{i-1} \otimes A_{k,i} \otimes E_{i+1} \otimes \dots \otimes E_n;$$

E_s ($s = 1, 2, \dots, n$)- H_s fəzasında eyniyyət operatorudur.

Əgər bütün $x \in H, \delta > 0$ üçün $(\Delta_0 x, x) \geq \delta(x, x)$ olarsa və bütün $A_{k,i}$ operatorları H_i -də öz-özünə qoşma olarsa, onda H -da skalyar hasil aşağıdakı kimi olur: $x = x_1 \otimes x_2 \otimes \dots \otimes x_n$, $y = y_1 \otimes y_2 \otimes \dots \otimes y_n$ ayrılmış tensorlar üçün $[x, y] = (\Delta_0 x, y)$ alırıq, burada, $(x, y) = \sum_{i=1}^n (x_i, y_i), (x_i, y_i) \cdot H_i$ fəzasında skalyar hasildir. H fəzasının başqa bütün elementlərində skalyar hasil xətti və kəsilməz təyin olunur. Onda H -da belə metrikalı Γ_i operatorları öz-özünə qoşma olur.

(1)-də işarələr daxil edək:

$$\lambda_i = \lambda^i (i = 1, 2, \dots, n); \lambda_{n+1} = \lambda \mu; \lambda_{n+i} = \mu^{i-1} (i = 2, \dots, m+1)$$

və (1) tənliyini aşağıdakı tənliklərin köməyilə tamamlayaq

$$(t_2 + \lambda_1 t_0 + \lambda_2 t_1) x_3 = 0$$
$$(\lambda_1 t_2 + \lambda_2 t_0 + \lambda_3 t_1) x_4 = 0$$

.....

$$\begin{aligned}
 & (\lambda_{n-2} t_2 + \lambda_{n-1} t_0 + \lambda_n t_1) x_n = 0 \\
 & (\lambda_1 t_2 + \lambda_{n+1} t_0 + \lambda_{n+2} t_1) x_{n+1} = 0 \\
 & (t_2 + \lambda_{n+2} t_0 + \lambda_{n+3} t_1) x_{n+2} = 0 \\
 & (\lambda_{n+2} t_2 + \lambda_{n+3} t_0 + \lambda_{n+4} t_1) x_{n+3} = 0
 \end{aligned} \tag{7}$$

.....

$$(\lambda_{n+m-1} t_2 + \lambda_{n+m} t_0 + \lambda_{n+m+1} t_1) x_{n+m+1} = 0$$

Hər bir qoşulmuş tənliklər R^2 fəzasında təyin olunur və t_0, t_1, t_2 operatorları R^2 fəzasında aşağıdakı matrislərlə verilir.

$$t_0 = \begin{pmatrix} 0 & 1 \\ 1 & 0 \end{pmatrix}, \quad t_1 = \begin{pmatrix} 1 & 0 \\ 0 & 0 \end{pmatrix}, \quad t_2 = \begin{pmatrix} 0 & 0 \\ 0 & 1 \end{pmatrix}.$$

((1), (7)) tənlikləri birlidə $n+m+1$ parametrlı və parametrlərindən xətti asılı olan çoxparametrlı sistem müəyyən edirlər. Parametrlərdən xətti asılı olan çoxparametrlı sistemlər

$$\left(\begin{array}{ccccccccccccc}
 A_{11}^+ & A_{21}^+ & A_{31}^+ & \dots & A_{n1}^+ & A_{n+1,1}^+ & A_{n+2,1}^+ & \dots & A_{n+m-2,1}^+ & A_{n+m-1,1}^+ & A_{n+m,1}^+ & A_{n+m+1,1}^+ \\
 A_{12}^+ & A_{22}^+ & A_{32}^+ & \dots & A_{n2}^+ & A_{n+1,2}^+ & A_{n+2,2}^+ & \dots & A_{n+m-2,2}^+ & A_{n+m-1,2}^+ & A_{n+m}^+ & A_{n+m+1,2}^+ \\
 t_{03}^+ & t_{13}^+ & 0 & \dots & 0 & 0 & 0 & \dots & 0 & 0 & 0 & 0 \\
 t_{24}^+ & t_{04}^+ & t_{14}^+ & \dots & 0 & 0 & 0 & \dots & 0 & 0 & 0 & 0 \\
 \cdot & \cdot & \cdot & \dots & \cdot & \cdot & \cdot & \dots & \cdot & \cdot & \cdot & \cdot \\
 t_{2,n+1}^+ & 0 & 0 & \dots & 0 & t_{0,n=1}^+ & t_{1,n+1}^+ & \dots & 0 & 0 & 0 & 0 \\
 0 & 0 & 0 & \dots & 0 & t_{2,n+2}^+ & t_{0,n+2}^+ & \dots & 0 & 0 & 0 & 0 \\
 \cdot & \cdot & \cdot & \dots & \cdot & \cdot & \cdot & \dots & \cdot & \cdot & \cdot & \cdot \\
 0 & 0 & 0 & \dots & 0 & 0 & 0 & \dots & 0 & t_{2,n+m+1}^+ & t_{0,n+m+1}^+ & t_{1,n+m+1}^+
 \end{array} \right)$$

üçün Kramer determinantının tərifinə görə alırıq ki, Δ_0 operatorordur.

Burada, $t_{i,k}^+$ - H tenzor fəzasında k -cı yerdə duran R^2 fəzasında, yəni, R_k^2 -də təyin olunmuş $t_{i,k}$ ($0 \leq i \leq 2$) operatorlarının $H = H_1 \otimes H_2 \otimes R_3^2 \otimes R_4^2 \otimes \dots \otimes R_{n+m+1}^2$ fəzasında indusirə olunmuş operatorudur. Analoji olaraq $A_{i,k}^+$ - $A_{i,k}$ operatorlarının H -da indusirə olunmuş operatorlarıdır.

Teorema 1. Tutaq ki, Δ_0^{-1} operatoru var və H tenzoru fəzasında məhduddur, A_{ik} operatorları isə uyğun fəzalarda məhdud operatorlardır. Onda $\Gamma_i = \Delta_0^{-1} \Delta_i$ operatorları iki parametrlidir

$$\begin{aligned} A_i(\lambda, \mu)x_i &= (A_{oi} + \lambda A_{1i} + \dots + \lambda^n A_{ni} + \\ &+ \lambda\mu C_i + \mu A_{n+1,i} + \dots + \mu^m A_{n+m,i})x_i = 0, \end{aligned} \quad i = 1, 2$$

(3)

sisteminin spektrini ayırır. Sistemin istənilən $(\lambda, \mu) \in C^2$ məxsusi qiyməti üçün $H^\circ = H_1 \otimes H_2 \otimes R^2 \otimes \dots \otimes R^2 (R^2, n+m-1 \text{ dəfə təkrarlanır})$ fəzasında elə sıfır olmayan ayrılmış x tenzoru var ki,

$$\begin{aligned} \Gamma_i x &= \lambda^i x, \quad i = 1, 2, \dots, n; & \Gamma_{n+1} x &= \lambda\mu x, \\ \Gamma_{n+k} x &= \mu^{n+k-1} x, \quad k = 2, 3, \dots, m+1. \end{aligned}$$

bərabərliyi ödənilir.

Tərsi də doğrudur: əgər hər hansı $(\lambda, \mu) \in C^2$ kompleks ədədlər cütlüyünün hər hansı ayrılmış $x \in H^*$ tenzoru üçün

$$\Gamma_i x = \lambda^i x, (i = 1, 2, \dots, n); \Gamma_{n+1} x = \lambda \mu x; \Gamma_{n+s} x = \mu^{s-1} x, (s = 2, 3, \dots, m+1);$$

bərabərliyi ödənilərsə, onda x ,

$$A_i(\lambda, \mu)x_i = (A_{0,i} + \lambda A_{1,i} + \dots + \lambda^n A_{n,i} + \lambda \mu C_i + \mu A_{n+1,i} + \mu^2 A_{n+2,i} + \dots + \mu^m A_{n+m,i})x_i = 0$$
$$i = 1, 2$$

$$(t_2 + \lambda_1 t_0 + \lambda_2 t_1)x_3 = 0$$

$$(\lambda_{n-2} t_2 + \lambda_{n-1} t_0 + \lambda_n t_1)x_n = 0$$

$$(\lambda_1 t_2 + \lambda_{n+1} t_0 + \lambda_{n+2} t_1)x_{n+1} = 0$$

$$(t_2 + \lambda_{n+2} t_0 + \lambda_{n+3} t_1)x_{n+2} = 0$$

$$(\lambda_{n+2} t_2 + \lambda_{n+3} t_0 + \lambda_{n+4} t_1)x_{n+3} = 0$$

.....

$$(\lambda_{n+m-1} t_2 + \lambda_{n+m} t_0 + \lambda_{n+m+1} t_1)x_{n+m+1} = 0$$

$$(\lambda_1 t_2 + \lambda_2 t_0 + \lambda_3 t_1)x_4 = 0$$

.....

sistemin məxsusi vektorudur, (λ, μ) isə ona uyğun məxsusi qiymətdir.

$$A_i(\lambda, \mu)x_i = (A_{0,i} + \lambda A_{1,i} + \dots + \lambda^n A_{n,i} + \lambda\mu C_i + \mu A_{n+1,i} + \mu^2 A_{n+2,i} + \dots + \mu^m A_{n+m,i})x_i = 0$$

Teorema 2.5. Tutaq ki,
 $i = 1, 2$

bərabərliyindəki A_{ik} operatorları H_k fəzasında məhduddur,
 Δ_0 operatoru var və

$H = H_1 \otimes H_2 \otimes R^2 \otimes R^2 \otimes \dots \otimes R^2$ fəzalarının
tenzoru hasillərində məhduddur

(R^2 , $n+m-1$ dəfə təkrarlanır). Onda məxsusi və qoşma
vektorlar sistemi ((2.34),(2.39)), hər bir Γ_i ($1 \leq i \leq n+m+1$)
operatorlarının məxsusi və qoşma vektorları ilə üst-üstə düşür.

Ədəbiyyat

1. G.H.Salmanova. Two-parametr system,nonlinearly depending on parameters.//AMEA-nın Riyaziyyat və Məhanika İnstitutunun Əsərləri // Bakı, 2011, cild XXXIV (XLII), s.99-104.
2. G.G.Salmanova (sovmestno s Djabarzade). K spektralnoy teorii polinominalnih puchkov i dvuxparametricheskaya zadacha. // TGU. Sbornik Nauchnyx Trudov // Telavii, 2010, № 1, s. 34-47.

İÇİNDƏKİLƏR

HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR HUMANITIES AND SOCIAL SCIENCES

Kəmalə Həsənova

Rusiya Federasiyasının enerji siyasəti7

İlkin Mustafayev

1900-1903-cü illərdəki qlobal böhranın əsas səbəbləri11

Tural Abbasov

Mingəçevir şəhərinin veloturizm potensialı16

Sevda Hüseynli

Təbii fəlakətlərin təsir gücü19

TƏBİƏT ELMLƏRİ NATURAL SCIENCES

Səkinə Hacıyeva

Azərbaycanın Kiçik Qafqaz və Orta Araz vilayətinin
qarışçı kəpənəklərinin Ennominae yarımfəsiləsinin
(Lepi Doptera, Geometridae, Ennominae)

öyrənilməsinə dair23

RİYAZİYYAT VƏ MEXANIKA MATHEMATICS AND MECHANICS

Günay Salmanova

Parametrlərdən xətti asılı olmayan iki parametrlili
sistem üçün spektral teorem26

İmzalandı: 16.03.2024
Kağız formatı: 60x84 1/16
H/n həcmi: 2,25 ç.v.
Sifariş: 740

www.aem.az saytında çap olunub.
Ünvan: Bakı şəh., Mətbuat prospekti, 529-cu məh.
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50 209 59 68
+994 55 209 59 68
+994 12 510 63 99
e-mail: info@aem.az

